

KƏND TƏSƏRRÜFATI MÜƏSSİSƏLƏRİNƏ MƏXSUS HEYVANLARIN SIĞORTASI QAYDALARI

1. ÜMUMİ ƏSASLAR

1.1 Bu Qaydalar «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanuna, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsaslanaraq mülkiyyət formasından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan hüquqi şəxslərə məxsus heyvanların sığortası sahəsindəki münasibətləri tənzimləyir. Sığorta müqavilələrinin bağlanması və dəymiş zərərlər üçün sığorta ödənişlərinin verilməsini müəyyən edir.

2. SIĞORTANIN OBYEKTİ, SIĞORTA PREDMETİ VƏ SIĞORTA SİNİFİ

2.1. Sığortanın obyektı sığortalının kənd təsərrüfatı heyvanları ilə bağlı əmlak mənafehidir;

2.2. Aşağıda göstərilən heyvanlar sığorta predmeti hesab edilir;

a) 6 aylıqdan yuxarı iribuyunuzlu mal-qara, qoyun və keçilər ;

b) 1 yaşdan yuxarı at, dəvə, qatır və eşşəklər ;

v) 4 aylıqdan yuxarı donuz, dovşan və xəzdərili vəhşi heyvanlar ;

q) 3 aylıqdan yuxarı quşlar (broylər istehsalatında ixtisaslaşdırılan quşçuluq fabrikində quşlar – 1 aylıqdan);

ğ) 1yaşdan yuxarı arı ailələri.

2.3. Sığortanın sinifi – kənd təsərrüfatı heyvanlarının sığortası sinifidir.

3. SIĞORTA MƏBLƏĞİ VƏ TARİFLƏRİ

3.1.Sığorta məbləği heyvanların balans dəyəri yaxud bazar qiymətinin 50%-dən az olmamaqla 80% miqdarında müəyyən edilir.

3.2. Bu növ sığorta üzrə tariflər sığortaçı tərəfindən müəyyən olunur.

4. SIĞORTA RİSKLƏRİ

Kənd təsərrüfatı heyvanları aşağıdakı risklərdən sığorta olunur:

yoluxucu xəstəliklər;

yanğın;

çovğun;

dolu;

ildirim vurması

5. SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR VƏ MƏHDUDİYYƏTLƏR

5.1 Bağlanmış müqavilə üzrə sonradan müəyyən edilsə ki, sığortalı yalan məlumat vermişdir, onda sığortaçı vəziyyəti öyrəndiyi andan müqaviləni ləğv edə bilər. Müqavilə üzrə ödənilmiş sığorta haqqı isə 10 gün müddətinə sığortalıya qaytarılır.

5.2 Qarantın müəyyən edilmiş yerlərdə heyvanlar xəstə olduqda (qarantin baytarlıq idarəsi tərəfindən müəyyən edilmişdirsə) müqavilə bağlana bilməz.

5.3 Müqavilə üzrə sığorta haqları birinci müddət üçün müəyyən olunmuş məbləğdən az daxil olarsa, belə müqavilələr baş tutmamış sayılır. Daxil olmuş sığorta haqları isə 10 gün müddətində sığortalıya qaytarılır.

5.4 4.1 bəndində nəzərə tutulmayan hallardan tələf olmuş heyvanlar üçün məsuliyyət daşınmır.

6. SIĞORTA MÜQAVİLƏLƏRİ

6.1 Sığorta müqaviləsinin bağlanması üçün sığortalı, təsərrüfatda olan bütün heyvanların sıyı, nişanı göstərilməklə sığortaçıya təklifnamə (1 sayılı əlavə) verir.

6.2 Müqavilə, sığortalıya qaydaların şərtləri, onun hüquq və vəzifələri izah edilməklə bağlanır və sığorta şəhadətnaməsi (2 sayılı əlavə) verir.

6.3 Heyvanların sığorta müqaviləsi sığortanın iki nüsxədən ibarət təklifnaməsi əsasında heyvanlara baxılmaqla bir il müddətinə bağlanır. Təklifnamədə sığorta haqları və ödəmə müddəti göstərilməklə onun bir nüsxəsi sığortalıya göndərilir. Sığortalı təklifnaməni aldıqdan sonra 10 gün müddətinə sığorta haqqının ödənməsini təmin edir. Təklifnamənin ikinci nüsxəsi isə sığortaçıda qalır.

6.4 Heyvanların sığortası üzrə müqavilə, bu qaydaların 2-ci bəndində göstərilən yaşa çatmış həmin növdən olan bütün heyvanların balans dəyəri yaxud bazar qiymətinin 50%-dən az olmamaqla 80%-dək bağlanılır.

6.5 Sığorta müqaviləsi üzrə sığorta haqqı bir dəfəyə yaxud 50%-dən az olmamaqla şərt ilə 2 müddətə ödənməlidir. Birinci müddət üçün sığorta haqqı ödəndikdən sonra qalan sığorta haqqı 4 ay müddətində ödənməlidir.

6.6 Müqavilə üzrə sığorta haqları həm nəqdi, həm də nəqdiyyəsiz qaydada ödənilir. Birinci müddət üçün sığorta haqları ödəndikdən sonra sığortalıya 5 gün müddətində sığorta şəhadətnaməsi verilir.

6.7 Müqavilə, hesablanmış sığorta haqqının nəqdi qaydada ödəndiyi, yaxud nəqdiyyəsiz hesablaşma yolu ilə sığortaçının hesabına daxil olduğu gündən qüvvəyə minir, heyvanlar xəstəlikdən tələf olduqda isə müqavilənin qüvvəyə mindiyi vaxtdan 10 gün sonra filialının məsuliyyəti başlanır.

6.8 Sığorta haqları 2-ci müddət üçün müəyyən edilmiş vaxtda daxil olmadıqda, müqavilə 4 ay müddətində qüvvədə qalır.

6.9 Heyvanların sığorta hadisəsi nəticəsində tələf olması ilə əlaqədar sığorta ödənişi ödənildikdə müqavilə bitmiş hesab edilir və bu barədə sığortalıya xəbər verilir.

6.10 Müqavilə üzrə sığortalıya verilmiş sığorta şəhadətnaməsi itirildikdə onun təklifnaməsi əsasında ona itirilmiş şəhadətnamənin dublikatı verilir.

6.11 Üç və daha artıq illər ərzində heyvanlarını ardıcıl tam dəyərində sığorta etdirmiş, lakin həmin müddətdə sığorta ödənişi almamış sığortalıya hesablanmış sığorta haqqından 3 il müddətinə – 10%, 4 il müddətinə-20%, 5 il və daha artıq müddətə isə – 30% məbləğində güzəşt verilir.

7. SIĞORTAÇININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ

7.1 Sığorta olunan heyvanlara yerində baxış keçirmək;

7.2.Sığorta hadisəsi nəticəsində dəyən zərər məbləğini qanunvericiliyə uyğun olaraq müəyyən etmək və sığorta ödənişinin verilməsini təmin etmək;

7.3 .Əgər sığorta olunmuş əmlaka ziyan üçüncü şəxsin (sığora etdirənin özü olmayan) təqsiri üzündən dəymişdirsə, onda sığorta ödənişi vermiş sığortaçı (təqsirkara) subroqasiya hüququndan istifadə etməklə zərər məbləğini tələb edə bilər.

7.4. Sığortalını qaydaların şərtləri ilə tanış etmək;

7.5. Sığorta haqqı daxil olduqdan sonra sığortalıya sığorta şəhadətnaməsi verir;

7.6. Bağlanmış sığorta müqaviləsinin bir nüsxəsi vaxtında sığortalıya çatdırmalı;

7.7. Sığorta haqqından güzəştli müəyyən etməli ;

7.8. Sığortalıya sığorta ödənişinin verilməməsinin səbəbi barədə məlumat verməli ;

7.9. Müqavilənin 2-ci müddətinin başa çatmasına 10 gün qalmış sığortalını xəbərdar etməli ;

7.10. Sığorta hadisəsi nəticəsində sığortalanan əmlaka dəyə bilən zərərin qarşısının alınması və ya azaldılması üçün sığortalının xərcini ödəməli;

7.11. Damğalanması və işarələnməsinə imkan olmayan heyvanların aydın xüsusiyyətlərini, yəni rəngi və nişanələrini yoxlamalı;

7.12. Sığortalanan heyvanların saxlanma şəraitini – qulluq edilməsi və yemin lazımı dərəcədə olmasını yoxlamalıdır.

7 13. Qanunvericiliklə nəzərdə tutulmuş digər hüquq və vəzifələr.

8. SIĞORTALININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ

8.1 Sığorta qaydaları ilə tanış olmaq;

8.2 Sığorta hadisəsi baş verdikdə sığorta ödənişini tələb etmək;

8.3 Hesablanmış sığorta haqqını müəyyən olunmuş müddətdə ödəmək;

8.4 Sığorta hadisəsi barədə 3 gün müddətində məlumat vermək;

8.5 Sığorta ödənişi ilə əlaqədar tələb olunan sənədləri təqdim etmək;

8.6 Zərərin qarşısının alınması üçün zəruri tədbirlər görmək;

8.7 Tələf olmuş heyvanların cəsədini sığortaçıya təqdim etmək.

8.8.Sığortalanan heyvanların aydın xüsusiyyətlərini, yəni rəngi və nişanələrini təklifnamədə göstərməlidir.

8.9.Qanunvericiliklə nəzərdə tutulmuş digər hüquq və vəzifələr.

9. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ

- 9.1. Müqavilənin qüvvədə olduğu müddət bitdikdə;
- 9.2. Sığorta etdirən sığorta haqqını müəyyən edilmiş müddətdə ödəmədikdə;
- 9.3. Hüquqi şəxs ləğv edildikdə;
- 9.4. Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
- 9.5. Sığorta obyektinin mövcudluğu bitdikdə;
- 9.6. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığortaçı ləğv edildikdə;
- 9.7. Müqavilə üzrə sığorta ödənişi tam verildikdə.
- 9.8. Qanunvericiliklə nəzərdə tutulmuş digər hüquq və vəzifələr.

10. SIĞORTA MÜQAVİLƏSİNİN ETİBARSIZ SAYILMASI

- 10.1. Sığorta obyektini müsadirə edildikdə;
- 10.2. Müqavilə bağlandığı anda sığorta obyektini mövcud olmadığıda;
- 10.3. Sığorta müqaviləsi ilə əmlak onun həqiqi dəyərindən artıq məbləğdə sığortalandıqda.
- 10.4. Qanunvericiliklə nəzərdə tutulmuş digər hüquq və vəzifələr.

11. İKİLİ (ÇOXQAT) SIĞORTA

11.1. Sığorta məbləği sığorta müqaviləsi bağlandığı andakı həqiqi dəyərindən - sığorta dəyərindən çox olduğu halda (ikili və ya çoxqat sığorta halında), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsində etibarsızdır.

11.2. Sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bu halda sığortalının qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə qaydasında sübut edilməlidir.

12. QİSMƏN SIĞORTA

Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərinin az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir.

13.SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ

13.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

13.1.1.Sığorta predmeti artıq mövcud olmadığıda;

13.1.2. Aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv edildikdə;

13.1.2.1. Sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verəndək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri mülki qanunvericiliklə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir;

13.1.2.2. Qanunverilikdə və ya müqavilədə başqa şərtlər müəyyən edilməmişdirsə, sığortalının hüquq və vəzifələri sığorta predmeti olan miras əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəsinə həm onun ösünün, həm də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;

13.1.2.3. Sığortalı olan hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə onun həmin müqavilə üzrə hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq müvafiq hüquq varisinə keçir.

13.1.3. Sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;

13.1.4. Sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilə bilər;

13.1.5. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadığıda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;

13.1.6. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;

13.1.7. Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;

13.1.8. Sığorta marağı artıq mövcud olmadığıda.

14. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏ İLƏ BAĞLI XƏBƏRDAR ETMƏ

14.1. Bu qaydaların 13-cü maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.

14.2. Sığorta qanunvericiliyində və ya sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi 5

ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırıdığı yazılı bildiriş göndərməlidir.

15.SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ

15.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.

15.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.

15.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.

15.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu qaydaların 15.11.və 15.2. maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

16.SIĞORTA ÖDƏNİŞİ VƏ ONUN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

16.1. Tələf olmuş heyvanlar üçün zərərin miqdarı və sığorta ödənişinin məbləği təklifnamədə və sığorta şəhadətnaməsində göstərilən qiymətlər əsasında müəyyən edilir. Zərərin miqdarından xəzdarili vəhşi heyvanların və ev dovşanlarının dərilərinin dəyəri çıxılır.

16.2. Heyvanlar tələf olduqda baytar mütəxəssislərinin rəy və sənədlərindən istifadə edilir.

16.3. Heyvanların tələf olması, yanğın və təbii fəlakət nəticəsində baş vermişsə, bu halda sığorta ödənişi baytar xidməti mütəxəssisinin rəyi olmadan tərtib olunmuş akt üzrə verilir.

16.4. Sığortalıya heyvanların tələf olması nəticəsində sığorta ödənişi, müqavilədə göstərilən əmlak hansı faizdə sığorta olmuşdursa, zərər məbləğindən də həmin faizlə hesablanıb ödənilir.

16.5. Sığorta ödənişi müqavilədə göstərilən sığorta məbləğindən çox ola bilməz.

16.6. Heyvanların tələf olması ilə əlaqədar tərtib olunmuş aktı, onun tərtib edilməsində iştirak edən bütün şəxslər tərəfindən imzalanır və filialın möhrü ilə təstiq edilir.

16.7. Sığortanın öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində heyvanlar tələf olarsa və bu zərərin miqdarının artmasına səbəb olarsa, onda sığorta ödənişindən artan məbləğ çıxılacaqdır.

16.8. Sığortaçı müvafiq forma aktını və sığorta ödənişi ilə əlaqədar lazımı sənədləri aldıqdan sonra 30 gün müddətində sığorta ödənişinin verilməsini təmin edir.

16.9. Sığorta ödənişinin verilməsi üzürlü səbəblər olmadan gecikdirildiyi hallarda, sığortaçı hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,2%-i miqdarında dəbbə pulu (cərimə) ödəyir.

16.10. Heyvanların xəstəlik nəticəsində tələf olması faktı baytar mütəxəssisinin verdiyi rəy əsasında müəyyən edilir.

16.11. Təbii fəlakətlərin faktını və onların intensivliyini müəyyən etmək üçün hidrometeoroloji xidməti orqanlarının məlumatlarından istifadə edilir. Lazım gəldiyi hallarda sığortaçı tərəfindən akt tərtib edilən zaman heyvanların tələf olduğu yerə gedilməlidir.

16.12. Əgər heyvan tələf olduğu günə sığortalının təsərrüfatında eyni növ və yaşda olan heyvanlar sığorta edilmiş heyvanların sayından çox olarsa və tələf olmuş heyvanların sığortalandığını müəyyən etmək mümkün olmazsa, müqavilə üzrə müəyyən edilmiş sığorta məbləği, tələfat gününə sığortalının təsərrüfatında faktiki bu növ heyvanların sayına bölünür. Belə halda sığorta ödənişi həmin heyvanın payına düşən məbləğdə verilir. Qalan heyvanlar müvafiq olaraq azadılmış sığorta məbləğində müqavilənin sonuna kimi sığorta olunmuş sayılırlar.

17. SIĞORTA ÖDƏNİŞİNDƏN İMTİNANIN ƏSASLARI

Sığorta ödənişi aşağıdakı hallarda verilmir :

17.1.Sığorta hadisəsi müqavilə üzrə sığorta haqqı ödənildikdən əvvəl baş verdikdə ;

17.2.Sığorta hadisəsi sığortalının məqsədli və qərəzli hərəkətləri nəticəsində baş verdikdə ;

17.3.Sığorta hadisəsi sığortalının hüquq-mühafizə, məhkəmə orqanlarının qərarı ilə sübut olunmuş cinayət əməlləri və hərəkətləri nəticəsində baş verdikdə ;

17.4.Sığorta hadisəsi hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər nəticəsində baş verdikdə ;

17.5.Sığortaçı tərəfindən sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırılmasına sığortalı və ya faydalanan şəxs tərəfindən maneçilik törədildikdə ;

17.6.Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərəri müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum edildikdə ;

17.7.Baş vermiş hadisə qanunvericiyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə ;

17.8.Sığortalı və ya faydalanan şəxs baş vermiş sığorta hadisəsi barədə sığortaçıya təxirəsalınmadan məlumat vermədikdə .

17.9.Sığortalı və ya faydalanan şəxs sığorta hadisəsi zamanı və ondan sonrakı müddətdə sığortalanmış heyvanın xilas edilməsi, saxlanması və zərərin qarşısının alınması üçün tədbir görmədikdə ;

17.10. Sığortalıya və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina üçün sığortaçı qanunvericiliyə zidd olmayan başqa əsaslar da göstərə bilər;

17.11.Sığorta ödənişinin verilməsindən imtina edilməsi barəsində sığortaçının qərarı sığortalıya yazılı şəkildə verilir və burada imtinanın səbəbləri əsaslandırılır.

17.12.Heyvanın tələf olması bu qaydaların 4.1 bəndində göstərilən hadisələr nəticəsində baş verməmişdirsə ;

17.13.Heyvanın tələf olması halda sığortaçıya vaxtında məlumat verilmədikdə;

17.14.Səlahiyyətli orqanlardan alınmış məlumatlarda sığorta hadisələrinin faktının təstiqlənmədiyi hallarda ;

17.15. Baytar mütəxəssislərinin göstərişlərinə əməl edilmədikdə.

18. MÜBAHİSƏLƏRİN HƏLLİ

18.1.Bu sığorta qaydalarının icrasından irəli gələn bütün mübahisəli məsələlər və fikir ayrılıqları tərəflər arasında qarşılıqlı anlaşma və razılaşma yolu ilə həll edilir.

18.2.Tərəflər qaydaların icrasından irəli gələn mübahisəli məsələlər barəsində razılığa gələ bilmədikdə, həmin mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə yolu ilə həll edilir.